

Unudulmaz ictimai xadim



Bu qovğalı dünyada acıda, şirin də yanaşı, qoşa adımlayırlar. Bu acıdan, şirindən dada-dada hər kəs özüne-məxsus yaşayır öz ömrünü. Kimisinin izi qalır, kimisi də izsiz gedir bu dünyadan. Fədakar insanların isə bu həyatda izləri əbədi qalır, xatirələrdə, xeyirxah əməllerdə yaşayırlar...

Həbib Həsənov da həyatın şirin anlarını, ağrı-acıları içindən keçirən soydaşlarımızdan biri olub...

Ömrünün 50 ilindən çoxunu ermənilərin içində keçirib, bu dövrdə müxtəlif vəzifələrdə işləyib, basqılara, təzyiqlərə baxmayaraq, xalqına gərəkli olmağa çalışıb. Onun həyat tarixçəsi 1922-ci il avqustun 5-dən başlayır. Ermənistən Nor Bayazet rayonunun Ağzıbir kəndində doğulmuş, 1938-ci ildə 7 illik məktəbi bitirib İrəvan şəhərindəki Pedaqoji Məktəbə daxil olmuşdur. Əmək fəaliyyətinə sıravi müəlim kimi başlayan Həbib müəllim 1940-1942-ci illerdə Nor Bayazet rayon Ağqala kəndinin 7 illik məktəbinin, 1943-1947-ci illerdə həmin rayonun Ağzıbir kənd məktəbinin direktoru vəzifələrində işləyib. Hələ bu vəzifələrdə çalışan zaman ermənilərin iç üzünü aydın görür, son dərəcə ehtiyatla davranır, qüsursuz işi ilə hamının hörmətini qazanırdı. O, öz üzərində çalışır, daim irəliyə can atır, irəliləmək, yüksəlmək istəyirdi. Buna görə də oxumaq, təhsilini artırmaq məqsədilə müxtəlif qurumlara müraciət edir. Gəndərişlə 1947-1949-cu illerdə Ermənistən Respublikasının ikiyllik Partiya Məktəbində təhsil alır və bitirdikdən sonra Ermənistən Respublikasının Əzizbəyov Rayon Partiya Komitəsinin təbligat-təşviqat şöbəsinin müdürü təyin edilir. Burada cəmi birçə il işləyir, sonra "Sovet Ermənistəni" qəzeti-nin partiya həyatı şöbəsinə işe göndərilir. 1950-1953-cü illerdə şöbə müdürü vəzifəsində çalışır və üç ildən sonra yenidən partiya işinə qaytarılır. O, 1953-cü ildə Eçmədzin rayon partiya komitəsinin ikinci katibi təyin edilir və 1956-ci ildək bu vəzifədə çalışır.

O dövrdə Qərbi Azərbaycanda, xüsusən də İrəvanda yaşayan azərbaycanlıların vəzifəti çox ağır idi və sovet hakimiyyətinin dağılmışına doğru daha da pisləş-

mişdi. Soydaşlarımızın six yaşıdlıları məhəllələr "buralar plana düşüb, yeni binalar tikiləcək" adı ilə sökülür, ailələrə şəhərdən kənardə tikilən binalarda mənzillər veriliirdi. Bu, ermənisayağı türksüzləşdirmə prosesi idi. Hər il aprelin 24-də qondarma "erməni soyqırımı" günü qeyd edilirdi. Ermənilər açıq-acıqa torpaq iddiası ireli sürrür, "Bizim torpaqları qaytarın!", "Türklərə ölüm" və s. şəurlar səsləndirildilər.

Həbib müəllimin partiya işinə irəli çəkilməsi də həmin vaxtlara təsadüf edirdi. Hələ Ermənistən Respublikasının Əzizbəyov Rayon Partiya Komitəsində işə başlayanda tamamilə yeni mühitə, yeni şəraitə, yeni ab-havaya düşmüdü. Çətin idi. Ermənilər fürset tapan kimi nəinki yeni pərvazlanan, hətta kifayət qədər nüfuzu olan azərbaycanlı kadrları ləkələyib aradan götürürdülər. Onların arasında inkişaf etmək, irəli getmək müşgül məsələ idi. Bütün bunlara rəgmən Həbib Həsənov duruş getirə bilirdi.

1956-ci ildə O, Eçmədzin Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində Amasiya rayonunun birinci katibi vəzifəsinə irəli çəkilir. O zaman Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsi vəzifəyə yerli kadrları təyin etmir, kənardan getirirdi. Necə olmasa da yerli kadr ister-istəməz kənardan gelmiş kadrla müqayisədə daha çox iş görə bilərdi ki, bunu da ermənilər qətiyyən istəmirdilər. Lakin Həbib Həsənov Amasiya rayonunda rəhbər vəzifədə olduğu müddətdə bacarıqla işlədi.

O, 1959-cu ildə Moskuda Ali Partiya Məktəbinə oxumağa göndərilir. 1960-ci ildə orani bitirəndə birinci katib işləyən Həbib Həsənovun daha yüksək vəzifəyə təyin olunacağına düşüncənələr çox idi. Amma eksinə oldu, onu tutduğu vəzifədən azad edib "Sovet Ermənistəni" qəzeti-ne baş redaktor təyin edirlər.

Bu, Həbib müəllim üçün gözənlənməz olsa da, özgə, yad bir sahə deyildi və baş redaktor kimi qəzeti işlərinə tam nəzarət etmək gücündə idi. İndi o, böyük jurnalistikaya uzanan yoluñ başlangıcında idi və bişmiş, təcrübəli jurnalistlərə rəhbərlik edirdi. Həbib Həsənov bu vəzifədə 1974-cü ilə qədər çalışdı.

O, işlədiyi müddətdə 1957-1974-cü illerdə davamlı olaraq Ermənistən KP MK-nin üzvü, IV-VIII çağırış Ermənistən SSR Ali Soveti-nin deputati, 1967-ci ildən Ermənistən SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmiş, 1971-ci ildə isə ona "Ermənistən SSR-in əməkdar jurnalisti" adı verilmişdi.

1974-cü ildən Həbib müəllimin həyat və fəaliyyətinin Azərbaycan dövrü başlayır. Həmin ildə Tovuz rayon partiya komitəsinin birinci katibi, 1980-ci ildə Azərbaycan

SSR Dövlət Meşə Təserrüfatı Komitəsinin sədri, 1981-ci ildə meşə təserrüfatı nazi ri vəzifəsinə təyin olunmuş, 1976-ci ildən Azərbaycan KP MK-nin üzvü, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputati seçilmişdir. "Lenin" ordeninə, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə, bir neçə medala la-yiq görülmüşdür.

1989-cu ildə Ümumittifaq təqəüdçüsü statusunda təqəüdə çıxan Həbib Həsənov 1997-2004-cü illerdə Azərbaycan mətbuatında Qərbi Azərbaycan, Qarabağ mü-naqışəsi və s. mövzularda yazılarla müntəzəm çıxış etmişdir.

Onun 1997-ci ildə çap olunmuş "Siliñməz adlar, sa-galmaz yaralar" kitabı qatı açılmamış tarixi faktlarla zəngindir. Kitabda qədim Oğuz diyarında - Qərbi Azərbaycanda son 200 il ərzində azərbaycanlılarının soyqırımı faktı ilk dəfə olaraq demoqrafik statistika ilə sübuta yetirilir. Müəllif kitab üzərində 4 il işləmiş, şəxsi kitabxanasındaki nadir materiallardan, eyni zamanda, dövlət arxivlərinin sənədlərindən geniş istifadə etmiş, əldə etdiyi statistika əsasında tam yeni, orijinal cədvəllər tərtib etmiş, nadir xəritələri üzə çıxarmış, 656 Azərbaycan kəndinin təsnifatını vermişdir.

Xalqımızın tarixinin saxtalaşdırılmasından, toponimlərin dəyişdirilməsindən, soyqırımdan, deportasiyadan söhbat açılan kitabda Ermənistən ərazisində olan və bu gün adları silinmiş 650 Azərbaycan kəndinin təsnifatı ilə yanaşı, bu ərazilərin qədimdəki rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı dəyişdirilmiş adları, onların hamisiniñ coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda həmin kənd və rayonlarda ya-şamış azərbaycanlıların yüz il ərzində zaman-zaman, yəni 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illerdə tədricən və soyqırımlı illərində dəfələrlə azalan sayı göstərilir. Bu da Azərbaycan xalqının daşnaklar tərəfindən planlaşdırılmış genosid siyasetini təsdiqləyən tarixi faktdır.

1997-ci ildə kiril əlifbası ilə nəşr olunan kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə latin qrafikasına çevrilmiş və rus dilinə tərcümə olunmuşdur.

Həbib müəllim bu gün aramızda yoxdur. O, həyatın acısını da, şirinini də gördü. Vətən, yurd həsreti yaşadı. Bütün bunlara baxmayaraq, o, mənəli özür yaşayan bir insan idi, çünkü tariximizin müəyyən bir məqamında onun gələcək nəsillərə həqiqətləri göstərən səhifəsinə adını yaza bildi. İzi qalan, yeri görünənlərdən oldu.

Samir ZEYNALOV,

"Respublika".